

# Qadınlar və KİV

**Vətəndaşlıq, rıfah qurumları və gender-bərabərliyi norma və dəyərləri arasında əlaqələrə miqrant qadın perspektivindən yanaşında maraqlı suallar meydana çıxır. Onlara görə çoxluq və azlığın mədəniyyətlərində gender konfliktlərinə dikkət yetirsek, gender məsələlərinə həssas yanaşsaq, qurumların özlərinin tədqiqat ehtiyacı olduğunu görmək olar.**

Gender bərabərliyi və mədəni müxtəliflik arasındaki konflikt həssas yanaşma ilə aparılan araşdırmağa həqiqətən ehtiyac var. Əsas argumentlər ondan ibarətdir ki, siyasi sistem üçün mövcud olan demokratik çətinlik, etnik azlıqladakı qadınlara bərabər vətəndaşlıq hüquqları vere bilmə bacarığıdır, onların hüquqlarını tanıma və gündelik həyatlarında ve siyasetdə onlara təsir edə bilme qabiliyyətidir. Digər gender-siyasi öhdəlik ondan ibarət olmalıdır ki, etnik azlıq qadınları emansipasiya yollarını özleri axtmalı və elə inkişaf strategiyaları tapşılmalıdır ki, onların köməyi ilə milli çoxluq normaları, etnik azlıqların ailə normaları və gender bərabərliyi arasındaki çətinlikləri dəf edə bilsinlər. Feminist tədqiqatına görə dominant gender bərabərliyi diskursu da daxil olmaqla, rəsmi gender bərabərliyi diskursları və siyasetini təhlil etməyə ehtiyac duyulur. Sözsüz din, mədəniyyət və ailə formalarının müxtəlifliyini nəzəre alaraq, feminist strategiyani inkişaf etdirmək lazımdır. Bu zaman patriarxal təzyiq və miqrant qadınlara qarşı olan qeyri-bərabər davranışı da unutmamaq vacib şərtlərdəndir.

Hazırda Azərbaycanda 3500-dən çox müstəqil hüquqi və fiziki şəxslər, ictimai qurumlar, siyasi partiyalar tərəfindən təsis edilən KİV dövlət qeydiyyatından keçmişdir. Onlara əsasən, qəzet və jurnalalar, 44 elektron KİV, 30-dan çox informasiya agentliyi, 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya aiddir. Həmin dövrə qadınların KİV-də təmsil olunmasında ciddi problemlər vardır. Bu problemlər yanlış sovet dövrünün KİV ilə əlaqədar deyildir. Bunların bir çox səsiyələndən səbəbləri de vardır. Həmçinin jurnalistik sahəsində çalışan bu kiçik sayılı qadın jurnalistlərin çoxu insan hüquqları, siyasi məsələlər barədə deyil, adətən mədəniyyət, ailə-məişət, sosial durum və başqa müvafiq mövzular barədə məqalələr yazırlar. Azərbaycan mediasında qadın jurnalistlərin belə zəif təmsil olunmasının və fərqli fəaliyyətinin səbəblərini aşağıdakı şəkildə səciyyələndirmək olar: - onlar cəmiyyətdə adlarının qalmaqallı məlumatlarda çəkilməsindən çəkinirlər; - onlar mübahisəli məlumatların yayılması ilə əlaqədar məhkəmələrə düşməkdən çəkinirlər; - onlar əxlaqsızlıqla ittiham olunmaqdandır, böhtandan və hədələrdən çəkinirlər; - onlar barədə (xüsusiylə, efr jurnalistləri) cəmiyyətdə formalasın stereotiplər, onların ailə həyatı qurmasına maneqçılık törədir; - kişi jurnalistlərdən fərqli olaraq qadın jurnalistlərə çox vaxt ikili münasibət ortaya qoyulur. Bütün bu və ya digər səbəblər qadınların həvəsdən

düşməsinə, jurnalistikdən getməsinə və ailə hayatı baredə düşünməsinə getirib çıxarır. Çünkü onun bu fəaliyyəti nə ailədə, nə də cəmiyyətdə dəstək görür. Azərbaycan Respublikasının Qadın Problemləri Üzrə Milli Fəaliyyət Planı Haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Qadınlar və KİV" qərarına əsasən aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

1. Qadınların KİV-nin fəaliyyətində daha fəal iştirak üçün şəraitin yaradılması və idarəetmə səviyyəsində təmsil olunmalarının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi;

2. BMT, ATƏT, Avropa Şurası və digər təşkilatlar tərəfindən keçirilən beynəlxalq və regional tədbirlərdə qadınların iştirakına köməklər göstərilməsi;

3. Qadınlara qarşı zoraklıq və qəddarlıq təbliğ etmək, habelə pornoqrafik yazıları, əsərləri və təsvirləri çap etmək, bu xarakterde olan sair predmetləri hazırlamaq-yaymaq, reklam etmək, onlara alver etməye görə məsuliyyət haqqında qanunvericiliyin icra vəziyyətinin araşdırılması və neticəsində asılı olaraq müvafiq tədbirlərin görülməsi;

4. Geniş ənsiyyət prosesində qadınların rolunu artırmaq məqsədi ilə, qeyri-dövlət, o cümlədən, qadın təşkilatları, eləcə də, Kütləvi informasiya vasitələri ilə bağlı təşkilatlar üçün informasiya şəbəkələrinin yaradılması və programlarının hazırlanması;

5. Qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı məlumatların kütləvi informasiya vasitələri ilə yayılması;

6. Qadınlara aparılan işləri geniş təbliğ etmək məqsədi ilə radio və televiziyyada efir vaxtının ayrılması;

7. Qadınlara münasibətdə ayri-seçkiyin bütün formalarının ləğv edilməsi Konvensiyası və Pekin Fəaliyyət Platforması və onlara bağlı digər sənədlər haqqında məlumatların xüsusi proqramlar vasitəsi ilə geniş təbəqələrə çatdırılması.

1995-ci il Pekində keçirilən IV Dünya Qadın Konfransında media və qadın məsələsində hökumətlərin, milli və beynəlxalq media sistemlərinin, onlardakı reklam şirkətlərinin vəzifələri müyyənənmişdir: "Qadın və qızların layiqli şəkildə təmsil olunması, onların fərqli rollarının təmsili üçün aparılan anlaşmala yardım etmək, maarifləndirmək, təhsil və nəqliyyat məsələlərini təmin etmək, dəyişikliklər və həyata keçirilən layihələrlə əlaqədar məlumat vermək üçün media və reklam agentliklərini müyyən proqramlar reallaşdırmağa təşviq etmek, mediada qadının layiqli və coxtərəflı şəkildə təqdimatına təşviq etmək üçün media şirkətləri sahibləri və idarəcili daxil olmaqla media işçilərinə gender sahəsində təhsil verilməsinə şərait yaratmaq, medianın qadını alçaltmaqdandır və cinsi istismardan uzaqlaşması, bunun yerine qadınları yaradıcı, müte-reqqi, yararlı, önəmli insanlar kimi təqdim etməye təşviq etmək, mediada pornoqrafiya, qadın və uşaqa qarşı zoraklığa qarşı hüquqi tənzimləmənin həyata keçirilməsi zəruriidir". Digər tərəfdən informasiya məkanı artıq internet KİV ilə bütün sərhədləri aşmışdır. Azərbaycanda

əhalinin əksəriyyəti internet və peyk televiziyasından istifadə edirlər. Bu baxımdan gender sosiallaşmasında yerli KİV ilə yanaşı, fərqli gender baxışlarını əks etdirən xariçi KİV də öz rolunu oynayır. Bu baxımdan dövlət KİV-də öz milli maraqlarını və təhlükəsizliyini təmin edən milli informasiya məkanı yaratmaqdə çətinlik çəkir. Bu sahədə qloballaşmaya xidmət edən internet KİV aparıcı rol oynayır. Azərbaycanda KİV üzərində senzura götürüldükdən sonra bazar iqtisadiyyatın tələbləri ilə yeni müsbət və mənfi tendensiyalar meydana çıxdı. Yəni son dövrdə televiziya verilişlərində ortaya çıxan qadın və kişilərin görkəmi, davranışlarında ənənələrə zidd olan məqamlar əldən gəlir. Lakin bütün ənənələrin inkar olunması və eyni zamanda yeniliyin nə olduğunu bilməmək nəticəsində KİV-in öz təbiyəvi funksiyası tamamilə itirilmişdir. Bu baxımdan yeni gender sosiallaşması ilə bağlı KİV rolü ancaq mənfi istiqamətdə inkişaf edir. KİV-də qadınlarla və genderlə bağlı informasiyaların araşdırılması göstərir ki, bu sahədə jurnalist mütxəssislərin sayı yox dərəcəsindədir. Bunun üçün, güclü təbliğat vasitəsi olan KİV-də, reklamların təşkilində gender mütxəssislerinin fəaliyyətinə böyük ehtiyac vardır. Son dövrlərdə əksər qəzet və jurnalarda, Azərbaycanın əksər televiziya-radio kanallarında qadınlarla bağlı bir çox reklamlar, məqalələr və verilişlər meydana çıxmışdır. KİV-də, reklamlarda qadın şəxsiyyəti alçaldırlaraq seksual obyekt və ya bir əşya kimi təqdim olunur. Yaxud qadınlar yanlış mətbəxdə, gözəllik vərilişlərində, ev işlərində, uşaq təbiyəsi məsələlərində, ailə verilişlərində ortaya çıxır. Son dövrdə qadınların arıqlaması və kosmetik cərrahiyyəsi ilə bağlı verilişlərde qadın sanki özünün həyati məqsədinin kişilərin xoşuna gəlməkdən ibarət olduğunu sübut etməye çalışır və bunun üçün bütün həyatını, qabiliyyətini qurban verməyə hazır olduğunu bildirir. Onlar sovet dönməndə sosializm quruculuğu yolunda dəridən-qabıqdan çıxan zəhmətkeş qadın obrazının əksi olan meşən təbiətli qadın obrazını yaradır. Yaxud müənni qadınların ümumiyyətlə qadın baredə yaradıldığı təsəvvürlər onları alçaltmaqdan, ləyaqətlərini tapdalamaqdan başqa heç bir şeye xidmət etmir. Qadının bazar iqtisadiyyatının təqdimatına uyğun olaraq intim bir obyekt kimi hərraca çıxarılması, onların şəxsiyyətini və insani qabiliyyətlərini kölgədə qoyur. Bu məlumatlar qadınların ictimai gender bərabərsizliyi problemini həll etmir. Əksinə, onlar qadınların kişilərin xoşuna gəlmək yolunda yarışa dəvət edir. Təbii ki, búnların arxasında kommersiya məqsədləri dayanır. Lakin bu məqsədlər qadını azad bir şəxsiyyət kimi deyil, kişilərin zövqlünə xidmət edən bir əşya və ya vasitə kimi dəyərləndirir. Televiziya kanallarında qadın məsəlesi və genderlə bağlı bir çox silsilə verilişlər hazırlanır. Bu kütləvi verilişlərin aparıcıları və iştirakçıları arasında qurulan diskursiya cəmiyyətin gender sahəsində maariflənməsinə xidmət edir. Lakin əksər hallarda apacılardan və iştirakçılarından səhbətlərindən məlum olur ki, onlar problemin mahiyyətindən bixəber-

əhalinin əksəriyyəti internet və peyk televiziyasından istifadə edirlər. Bu baxımdan gender sosiallaşmasında yerli KİV ilə yanaşı, fərqli gender baxışlarını əks etdirən xariçi KİV də öz rolunu oynayır. Bu baxımdan dövlət KİV-də öz milli maraqlarını və təhlükəsizliyini təmin edən milli informasiya məkanı yaratmaqdə çətinlik çəkir. Bu sahədə qloballaşmaya xidmət edən internet KİV aparıcı rol oynayır. Azərbaycanda KİV üzərində senzura götürüldükdən sonra bazar iqtisadiyyatın tələbləri ilə yeni müsbət və mənfi tendensiyalar meydana çıxdı. Yəni son dövrdə televiziya verilişlərində ortaya çıxan qadın və kişilərin görkəmi, davranışlarında ənənələrə zidd olan məqamlar əldən gəlir. Lakin bütün ənənələrin inkar olunması və eyni zamanda yeniliyin nə olduğunu bilməmək nəticəsində KİV-in öz təbiyəvi funksiyası tamamilə itirilmişdir. Bu baxımdan yeni gender sosiallaşması ilə bağlı KİV rolü ancaq mənfi istiqamətdə inkişaf edir. KİV-də qadınlarla və genderlə bağlı informasiyaların araşdırılması göstərir ki, bu sahədə jurnalist mütxəssislərin sayı yox dərəcəsindədir. Bunun üçün, güclü təbliğat vasitəsi olan KİV-də, reklamların təşkilində gender mütxəssislerinin fəaliyyətinə böyük ehtiyac vardır. Son dövrlərdə əksər qəzet və jurnalarda, Azərbaycanın əksər televiziya-radio kanallarında qadınlarla bağlı bir çox reklamlar, məqalələr və verilişlər meydana çıxmışdır. KİV-də, reklamlarda qadın şəxsiyyəti alçaldırlarraq seksual obyekt və ya bir əşya kimi təqdim olunur. Yaxud qadınlar yanlış mətbəxdə, gözəllik vərilişlərində, ev işlərində, uşaq təbiyəsi məsələlərində ortaya çıxır. Son dövrdə qadınların arıqlaması və kosmetik cərrahiyyəsi ilə bağlı verilişlərde qadın sanki özünün həyati məqsədinin kişilərin xoşuna gəlməkdən ibarət olduğunu sübut etməye çalışır və bunun üçün bütün həyatını, qabiliyyətini qurban verməyə hazır olduğunu bildirir. Onlar sovet dönməndə sosializm quruculuğu yolunda dəridən-qabıqdan çıxan zəhmətkeş qadın obrazının əksi olan meşən təbiətli qadın obrazını yaradır. Yaxud müənni qadınların ümumiyyətlə qadın baredə yaradıldığı təsəvvürlər onları alçaltmaqdan, ləyaqətlərini tapdalamaqdan başqa heç bir şeye xidmət etmir. Qadının bazar iqtisadiyyatının təqdimatına uyğun olaraq intim bir obyekt kimi hərraca çıxarılması, onların şəxsiyyətini və insani qabiliyyətlərini kölgədə qoyur. Bu məlumatlar qadınların ictimai gender bərabərsizliyi problemini həll etmir. Əksinə, onlar qadınların kişilərin xoşuna gəlmək yolunda yarışa dəvət edir. Təbii ki, búnların arxasında kommersiya məqsədləri dayanır. Lakin bu məqsədlər qadını azad bir şəxsiyyət kimi deyil, kişilərin zövqlünə xidmət edən bir əşya və ya vasitə kimi dəyərləndirir. Televiziya kanallarında qadın məsəlesi və genderlə bağlı bir çox silsilə verilişlər hazırlanır. Bu kütləvi verilişlərin aparıcıları və iştirakçıları arasında qurulan diskursiya cəmiyyətin gender sahəsində maariflənməsinə xidmət edir. Lakin əksər hallarda apacılardan və iştirakçılarından səhbətlərində məlum olur ki, onlar problemin mahiyyətindən bixəber-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnfərmasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnfərmasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

dirler. Adətən onlar gender problemləri ilə qadın problemlərini eyni-ləşdirirlər. Buna görə də yaranan diskusiyalar tamaşaçılar arasında çəşqnlığa və yanlış təsəvvürlərin formallaşmasına şərait yaradır. Bu səbəbdən televiziya jurnalistikası sahəsində gender mütxəssislerinin yetişdirilməsi vacibdir. Qadınlar televiziyada, xüsusi reklamlarda kütləni cəlb edən və ona təsir etmək gücünə malik olan kommersiya və ideoloji təbliğat obyekti kimi istifadə olunurlar. Qadınların reklamlarda yeri və rolü zamanla deyişir. Son dövrlərdə qadınlar daha çox reklam məhsulu ilə aidiyyəti olmayan intim obyekt kimi təqdim olunurlar. Bu reklam olunan məhsullara şüuraltı marağın oyanmasına səbəb olur. Bu həm də şüurda qadının intim obyekt kimi səciyyələndirilməsinə şərait yaradır. D.İmançer və A.İmançer, reklamlarda təmsil olunan qadın obrazlarını araşdıraraq, onları dörd qrupa bölmüşlər. 1. Gözel, cəlbedici genç qadın - intim cəlbediciliyi, sərbəstliyi, zövqlü geyimi ilə həm reklam tamaşaçılarını, həm də kişilərin diqqətini özünə çəkən patriarxal yönümlü reklam obyekti;

2. Çalışan qadın - həm genç, baxımlı, zövqlü, əylənməyi sevən, həm də kişilərlə bərabər karyera və status qayğısına qalan, yəni hər şeyi yerli-yerində çatdırın və uğur qazanan;

3. Evli və ana qadın - özünü ailəsinə həsr edən, yoldaşı və uşaqlarının rahatlığını düşünen baxımlı, mükəmməl olan, ev işlərini əri ilə böülüdüren və ya məsişet cihazları vasitəsilə ev işlərini həll edən;

4. Yaşlı qadın - xoş xasiyyətli, gülerüz, ağıbırçık, hörmət edilən,

ana, mehriban nənə D. Kelner bildirir ki, reklam və moda sənayesi ishtehlakla yanaşı əxlaq, siyaset, sosial davranış normaları yaradır və cəmiyyətə kişi-qadın tipləri təqdim edir. Buna görə də onlar cəmiyyətin sosial-iqtisadi və mədəni həyatının formallaşmasında və dəyişməsində aparıcı rola malikdirlər. KİV öz mənafeyi istiqamətində fəaliyyət göstərdikləri təqdirdə gender maarifçiliyi ilə əlaqədar proqramlar ortaya çıxmayaçaqdır. KİV-de biznes, idarəetmə, siyaset sahəsində feal və leyaqətli qadınların təbliği zəif xarakter daşıyır. Halbuki, bu kimi qadınların geniş təbliği cəmiyyətdə gender sosiallaşmasına müsbət təsir göstərər. Yəni KİV-də qadın ənənəvi olaraq yalnız ana, gözəl qadın olmaqla yanaşı, həm də cəmiyyətin inkışafında mühüm rol oynayan feal bir insan kimi təqdim olunmalıdır. Bu həm gender kimliyi yeni formallaşmadıqda olan oğlan uşaqlarının qadınların şəxsiyyətinə münasibətdə pozitiv hissələrinin formallaşmasına, həm də gənc qızların özünən